



**Hafiz
Təmirov**
*polis
polkovnik- kapitanı*

O noyabrin qışı daha soyuq, şaxtası qılıncdan daha kəsərlidi. O noyabrda gedənlər bir də geri dönməyəcəkdi. Türk edilmiş yurdalar kimsəsiz, nigaran ruhla, iyiyəsinin iyini canına çəkmış, zəncirindən açılmış itlərə, bir zamanlar gur yanın ocağın nağıyl yuxusuna məst olan pişiklərə qalaçdı. Yurdun hər qarışına yazılmış tariximizi silmək, milyon illik ocaq yerlərimizi yerlə-yeşən edib yerinə xəç basdırmaq istəyənlərin əlindəki silahının insaf üzü yox idi. Bu kinin, bu nifrətin bir adı vardi: bu gün də hələ çarəsi tapılmayan erməni xəstəliyi...

"Qonşun pisdi köç, qurtar"la da iş bitmirdi. Hara köçəydik, niyə köçəydik? Axi yurdun o başı

malanan torpaqlarımızda düşmənin havadarlarının köməyi ilə möhkəmləndiyinin bir daha şahidi olduq. Əllərini çəkəndə düşmən sabun köpüyü kimi suyun üzündə qaldı...

2020-ci ilin mübarek sentyabrında Vətən mühabibəsinə başladıq. Mühəribənin elə ilk günlerindəcə düşmən darmadağın edildi. Duruş getirəcəyini zənn edən İrəvanın Xankəndi ilə arasındaki bağı elə ilk həməldəcə qoparan ordumuz tarixi zəfərin ilk cümləsini oktyabrın 4-də Cəbrayılda yazdı. Bi zi heç kim dayandırıa bilməzdi, çünkü mühabibəni, antiterror



1988-ci ilin noyabından 2020-ci ilin noyabrinə...

əməliyyatını öz sərhədlərimiz da xilində aparrıdıq. "Dayan"ın, "dur"un israrları qısamüddətli atəşkəslərle müşahidə olunsa da Gəncənin bombardlanması, Bərdə qətləmə düşmənin soyqırımlarda mahir olduğunu bir daha sübut

ji qazıntılar zamanı üzə çıxarılan maddi-mədəniyyət abidələrimiz Ermənistana daşınmışdı, xaricdə keçirilən bütün tədbirlərdə Şuşa qədim erməni şəhəri kimi təqdim olunmuşdu. Düzdür, gücümüz çatan, sözümüz keçən yerdə

yük bir zəhmətlə, yanğı ilə Vətənən xidmətçisi kimi çalışdıığına da şahidlilik etdik. O, nəyi dedisə, nəyə imza atdisə onu da etdi. Hər çətinin öhdəsindən xalqına güvenərək gəlməyi bacardı.

Xalqa dəfələrlə müraciətində torpaqlarımızı azad etmək yolunda apardığı mücadilədə onun da qarşısını almaq üçün hansı əngəllərin olduğunu qorxmadan, çəkinmədən dile gətirdi. Biz zamanlar 'Heydər baba, xalqı bu bələdən qurtar!', - deyən XALQ in-di 'Cənab Ali Baş Komandan, dayanma, irəli get, mühabibə bit-məsin, biz sənənləyik!', - deyirdi.

Noyabrin 8-də Şəhidlər Xiyabanından xalqa edilən müraciətin mənasını çözəmkələmətə de çətin deyildi. Bunca illər ərzində Vətən torpağı uğrunda qanları tökülenlərin ruhunu sevindirmək üçün dövlət başçımız xalqa məhz o ruhsal məkəndən müraciət etməyi düşünmüdü. And yerimiz Şuşanın işğaldən azad edildiyi xəbərini Ali Baş Komandanın dilindən eşitmək 50 milyondan çox olan bir xalq üçün daha böyük qələbələr qazanmağa çağırış idi.


Gözləri dolmuş, bu xəbəri hər birimiz kimi illərdir gözləyən VƏ-TƏNDƏŞ olaraq Prezident deyirdi: "Əziz Şuşa, sən azadsan!

nın VƏTƏN və XALQ qarşısında verdiyi sözə əməl etməsi, hərb və siyaset meydanında qələbəmizlə yekunlaşdı. O gün bütün Azərbaycan ayaqda idi. O gün göy üzü də şəhid ruhları ilə sevirdi.

Qələbə gündündə hələ birinci Qarabağ savaşında mərmi udmuş ayağını, əlini, gözünü düşmənə əsir düşməsin deyə öz əlləri ilə torpağı basdırın qaziların sevincini, bugündə Qələbə soğagini eşidib yatlığı xəstəxananın pəncərəsini açıb sağ qolunun yoxluğunu unudan əsgərin sol qolunu ürəyinin üstünə qoyub Vətən sağ olsun dediyini yazımda qələm acıdzı.

Qələbəmiz dünya hərb tarixinin möcüzəsidir. Hələ bundan sonra Azərbaycan əsgərinin haqq uğrundakı mücadiləsindən cild-cild kitablar yazılaçacaq. Daha beli bükük, başı aşağı gəzməyəcəyik. Hər yerde biz qalib ölkənin VƏTƏNDƏŞİYİQ sözünü ürekə deyəcəyik.

Sözardı: Bizi 1988-ci ildə indiki Ermənistandan, tarixi Azərbaycan torpaqlarından noyabnda köçürmüdüllər, özü də zorla. Ermənilər isə maşınlarda onların olmayan torpaqların ağaclarını kəsib, quşunu, bəcəyini yandırıb 1993-cü ilin aprelində işğal etdik-



da Vətən idi, bu başı da. Vətəndən-Vətəne başlanan köç bir milletin faciəsi deyildimi?

Sən demə, bizi bir ildiz altında birləşdirənlər sonumuzu bizdən yaxşı bilirlərmiş. Sən demə, bir milletin köç ssenarisi çoxdan yazılıbmış. Bizi köçürmədilər e, pərən-pərən etdilər, millət yollarda, buzlu dağ aşırılarında pələsəng oldu...

1905-1906, 1918-1920, 1948-1953 və 1988-ci ilin soyuq noyabri. Taleyimizlə barışaq da, yurdsuzluqla, Vətənsizliklə barışa bilmirdik. Hər noyabr ayı gələndə içimizdəki nisgillimiz göyerir, qaysaqtutmayan yaramış yenidən qanayır. İndi Ermənistən adlanan dədə-baba yurdularımıza günlərin bindən dönerik deyə əz-rayıla can verməyir yaşı yüzü haqlayanlar.

Düşmən elə azgınlaşdı ki, Qarabağı və ətraf rayonları da işgal etdi. Daha bir köç də ölümlərə yol açdı. Dünyanın Azərbaycan dramını izleyənlərin nə canı yandı, nə də ki, bu gedisə "Durl!", - dedilər. Yalan vədlərlə, yazışmalarla, diplomatik masalardaki oyunlarla gözümüzə kül üfürüb, erməniyə isə "Vur!", - dedilər. Bu otuz ili canımız dışımızda gəzdik. Mübariz İbrahimov ruhumuzun ölmədiyinə inandırdı bizi. Düşmənin yuxusunu ərşə çəkən mübarizlər boy verdi içimizdən. Lələtəpəyə bayraq sancaunda keçilməzləri keçməyə təpərimizin olduğunu gördük, yağı-

etdi. On yeddi oktyabrda Füzili sevincinin sədasi 20 oktyabrda Zəngilanda eşidiləndə Ermənistən hökuməti MINSK qrupunu mühabibəni dayandırmak üçün sözün əsl mənasında cana yiğdi. Şimal qonşumuz Rusiya sözünü kəsə dedi: "Müdaxilə edə bilmərik, çünkü mühabibə tarixi Azərbaycan ərazisində aparılır və biz onun ərazi bütövlüyüne hörmətlə yanaşırıq".

Fransa isə bu illər ərzindəki susqunlığunu bu dəfə erməni əziləndə qoruyub-saxlaya bilmədi. Necə deyərlər, ermənidən bərə erməni oldu. Amma çifayda...

Qubadlıda Azərbaycan əsgəri bayraq sancırdı. Xudafərinin azadlığına qovuşmasını Arazin o üzündəki Vətən sevdalıları coşqu ilə qeyd edirdilər. Addım-addım, qarış-qarış azad edilən torpağın sevincini milyonların sevinci ilə eyniləşdirmək olmaz. Topraq azadlığına, ona özgürlik bəxş edənə qovuşanda duasını, şükranlığını məlekələr eşidir...

Yollar, ümidi, arzular Şuşaya aparırıdı. O Şuşa ki, tarixdə dəfələrlə düşmən həməsinin və hiyləsinin qurbanı olmuşdu. 1992-ci ilin mayında Xarı büləbüldüşmən əsgərlərinin ayaqları altında can vermişdi. Xanın quş qanadlı səsini boğmuşdular, Üzeyir bəyin, xan qızı Natavanın heykəllərini gülləməsi dildər. Bu illər ərzində Şuşanı haylaştırmak üçün nələr etməmişdi erməni təbliğat maşını. Aparılan arxeolo-

ağızlarından vurub əsl həqiqəti az da olsa lal, kor və kar dünyaya çatdırıa bilmədik.

Və etiraf edək ki, bu 44 gündə biz İlham Əliyev fenomenini də yenidən keş etdik. Onun qüd-

rətli bir sərkərdə, siyaset meydanını bölüşən nəhənglərin yanında boyu hər zaman ucada olan diplomat olduğunu da gördük. Ötən illər ərzində ordumuzun güclənməsi, xalqımızın rifah halının yüksəldilməsi, ən əsası, Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqışəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarını çərçivəsində həllini tapması üçün geceli-gündüzlü necə bö-

Öziz Şuşa, biz qayıtmışq! Əziz Şuşa, biz səni dırçeləcəyik!"...

10 noyabr. Bütün Türk dünyasının, dünya Azərbaycanlılarının qələbə ayı. 1988-ci ildən bu yana apardığımız mübarizədə və nəhayət, Vətən savaşında biz qalib gəldik. Dizini yerə gətirdiyimiz düşmən məglubiyətini etraf etdi.

"Qarabağ Azərbaycanıdır və nida!", - deyən Ali Baş Komanda-

ıları Kelbəcəri tərk edirlər. O köçlə, bu köçün fərqini dünya yaxşı görür. Dünən olduğu kimi, bu gün də səsini çıxarmır, susur...

Və bir zaman elimizin şair oğlu Sücayət böyük bir uzaqgörənliliklə və ağırla deyirdi...

Sücaət, neyləyək, baxt belə baxtdı, Darıxma, hər şeyi həll etdən vaxtdı. Bir gün gülə-güla qayıdaqdaqdı, Ağlaya-ağlaya köçən Kelbəcər.

